

HESTASİON ŞƏKƏRLİ DİABET: SON YENİLİKLƏR, KONTRAVERSİYALAR VƏ GƏLƏCƏK PERSPEKTİVLƏR

Aydan Aslanova

Respublika Perinatal Mərkəz, Bakı, Azərbaycan

Açar sözlər: hestation şəkərli diabetin (HSD), patofiziologiya, risk faktorları, diaqnostik strategiyalar, müalicə metodları

Hestasion şəkərli diabet (HSD) hamiləlik zamanı, adətən ikinci və ya üçüncü trimestrdə aşkarlanan hiperqlikemiya kimi təyin edilir [1,2]. HSD dünya miqyasında təxminən 5-25% hamiləliklərdə müşahidə olunur və onun yayılma dərəcəsi coğrafi yerləşmə, istifadə olunan diaqnostik meyarlar və piylənmə, irəli yaşlı hamiləlik və ailədə şəkərli diabetin olması kimi risk faktorlarına görə dəyişir [1,3]. Azərbaycandakı hestasion SD statistikasına aid dəqiq məlumatlar olmasa da, qonşu ölkələrdə bu göstərici 2021-ci ildə Türkiyədə 9,5% (~146,600 canlı doğuş), İranda 9,8% (~176,100 canlı doğuş), Rusiyada 9,0% (101,8 hər 1000 doğuşa) olmuşdur [4].

Hestasion şəkərli diabet hamiləliyi ağırlaşdırın və perinatal göstəricilər birbaşa təsir edən ciddi tibbi-sosial problemlərdən biridir [5]. Hiperqlikemik vəziyyətlər həm ana, həm döl tərəfindən ağırlaşmalara səbəb ola bilər: hestasiya yaşına görə iri döl (makroso-miya), polihidroamnion, preeklampsiya, ciyin distosiyası və doğuş travması, ölüdoğulma, neonatal fəsadlar, ana və uşaq tərəfindən uzaq fəsadlar (gələcəkdə qadında və uşaqda tip 2 şəkərli diabet, metabolik sindrom, kardiovaskulyar xəstəliklərin riski, uşaqlarda piylənmə riski, qlükozotolerantlığın pozulması, neyrokoqnitiv fuknsiyalara təsir) və s. [5-7]

Son illərdə digər hiperqlikemik vəziyyətlər kimi hestasion diabetin də yayılması dünya miqyasında artmağa davam edir. Bu artım bir sıra faktorla bağlıdır: hamilələrin yaşının artması, reproduktiv yaşda qadılarda piylənmə və metabolik sindrom, gizli gedən, vaxtında aşkarlanıb müalicə olunmayan şəkərli diabetin olması, yaşayış tərzinin xüsusiyyətləri (fiziki aktivliyin azalması, karbohidratlı qidalara rasionda artması) və s. [3,7,8]

Problemin aktuallığı mütəxəssisləri erkən skrininq və effektiv müalicənin zəruriliyinə daha çox diqqət yetirməyə vadar edir ki, bu da hestasion diabetin yaratdığı fəsadları azalda bilər [9]. Hərçənd HSD ilə bağlı geniş elmi biliklər toplansa da, mövcud beynəlxalq təlimatlarda yüksək effektivliyə malik vahid skrininq metodu, optimal diaqnostika və

effektiv müalicə strategiyaları barədə hələ də consensus yoxdur [2,10-16]. Bu məqalədə hestasion diabetin patofiziologiyası, risk faktorları, həmçinin diaqnostik və müalicə strategiyaları ilə bağlı mübahisələr araşdırılacaq və gələcək tədqiqat istiqamətləri qeyd ediləcəkdir.

Hestasion diabetin patofiziologiyası. Hestasion diabetin patofiziologiyası, hamiləliyin ikinci və üçüncü trimestrində artan insulin dirənci ilə xarakterizə olunur. Normalda, hamiləlik zamanı yüngül dərəcəli insulin rezistentliyi inkişaf edir, çünki placentar hormonlar rezistentliyi artırmaqla döln qlükoza tələbatını təmin edir [1]. Lakin hestasion şəkərli diabet inkişaf edən qadılarda mədəaltı vəzin β-hüceyrələrinin funksiyasının pozulması nəticəsində bədən artmış insulin dirəncinə adaptasiya ola bilmir və qanda qlükoza səviyyəsi artır [7]. Bir çox amillər insulin rezistentliyin inkişafında rol oynayır. Bunnar arasında genetik səbəblər, iltihabi markerlər və bağırsaq mikrobiomunda dəyişikliklər daxildir [1]. Piylənmə hestasion diabetin ən böyük risk faktorlarından biri olmaqla, işs nekrozu faktoru-alfa (TNF- α) və interleykin-6 (IL-6) kimi iltihabi adipokinlər hesabına insulin rezistentliyini daha da artırır. Oksidativ stress və sərbəst yağ turşuları da insulinin siqnalizasiya yollarını zəiflədir [7].

Risk Faktorları. Hestasion şəkərli diabetin inkişaf etməsi ilə əlaqəli olan bir neçə risk faktoru var [8-18]. Bunnara aiddir:

- Piylənmə: piylənmə hestasion diabetin ən böyük risk faktorlarından biridir. Tədqiqatlar göstərir ki, bədən kütlə indeksi (BKI) $\geq 30 \text{ kg/m}^2$ olan qadılarda HSD-in inkişaf riski əhəmiyyətli dərəcədə yüksəkdir. Yağ toxumasının artması insulin dirəncinin artmasına səbəb olan sərbəst yağ turşularını və iltihabi sitokinləri artırır [7].
- Irəli yaşda hamiləlik: 35 yaşdan yuxarı qadılarda hestasion diabetin inkişaf riski daha yüksəkdir. Bu, yaş artdıqca β-hüceyrələrin funksiyasının zəifləməsi və hamiləlik zamanı artan insulin

dirəncinə qarşı bədənin adaptasiya qabiliyyətinin azalması ilə bağlıdır [17].

- Ailə anamnezində şəkərli diabet: ailə anamnezində 2-ci tip şəkərli diabet olan qadınlarda hestasion diabet riski daha yüksəkdir ki, bu da genetik meylliliyi göstərir [18].
- Etnik mənsubiyət: afrika-amerikalı, ispan, cənubi Asiya və yerli amerikalı qadılarda hestasion diabetin yayılma tezliyi daha yüksəkdir. Bu, genetik, ekoloji və sosial-iqtisadi faktorların kombinasiyası ilə izah olunur [3].
- Digər risk faktorları: öncəki hamiləlikdə hestasion diabet, makrosomiya, anamnezdə polikistik yumurtalıqlar sindromu hestasion diabetin inkişaf riskini artırıran digər faktorlardandır [2,7]. Araşdırmalar həmçinin HŞD-in mövsümi variasiyاسını göstərir, belə ki, yay aylarında yayılma tezliyi daha yüksək, qışda isə daha aşağı olur [7].

Skrininq və Diaqnostika. Ənənəvi Yanaşmalar.

Gestational diabetin skrininqi adətən hamiləliyin 24-28-ci həftələrində aparılır. İki əsas yanaşma mövcuddur: iki mərhələli Carpenter-Coustan metodu və bir mərhələli IADPSG metodu [3,10-13,16,17].

- İki mərhələli yanaşma: bu yanaşma zamanı ilk mərhələdə 50 q qlükoza yüklemə testi (QYT) keçirilir. Əgər plazma qlükoza səviyyəsi müəyyən edilmiş həddən yüksək olarsa (adətən 130-140 mg/dL), ikinci mərhələdə 100 q oral qlükoza tolerantlıq testi (OQTT) aparılır. Qlükoza səviyyəsi açılıqdan sonra və qlükoza qəbulundan 1, 2 və 3 saat sonra ölçülür [3,17]. Bu metod ABŞ və Kanadada geniş istifadə olunur, lakin daha yüngül hestasion diabet halları bu metodun istifadəsi zamanı qəçirilə bilər [18].
- Bir mərhələli yanaşma: Beynəlxalq Hamiləlikdə Diabet və Tədqiqat Qrupları Assosiasiyası (IADPSG) tərəfindən tövsiyə olunan bir mərhələli yanaşma 75 q OQTT ilə həyata keçirilir və qlükoza səviyyələri açılıqda, qlükoza qəbulundan 1 saat və 2 saat sonra ölçülür. Bu metod daha sadədir və daha çox qadını əhatə edir, lakin bəziləri bu yanaşmanın hestasion diabetin göstəricilərini artırığı və hamiləlik nəticələrini yaxşılaşdırmağa dair kifayət qədər dəlil olmadığı barədə tənqid edirlər [18,19].

Mübahisələr və Qlobal Fərqliliklər. Hansı skrininq strategiyasının daha uyğun olduğu ilə bağlı davam edən mübahisələr mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və Amerika Diabet Assosiasiyası (ADA) bir mərhələli IADPSG yanaşmasını dəstəkləyir, lakin Amerika Mama və Ginekoloqlar

Kolleci (ACOG) və İngiltərənin Milli Sağlamlıq və Qayıçı İnstitutu (NICE) iki mərhələli yanaşmanı tövsiyə edirlər [2,12,16,18]. IADPSG meyarlarına görə diaqnozların sayının əhəmiyyətli dərəcədə artması, lakin nöticələrin yaxşılaşdırılmasına dair kifayət qədər dəlilin olmaması diaqnostik strategiyaların uyğunluğu ilə bağlı suallar yaradır [2,3,10].

Həmçinin, müxtəlif bölgələrdə skrininq yanaşmaları arasında fərqliliklər var. Bəzi ölkələr seçici skrininq (məsələn, risk faktorlarına əsaslanan) yanaşmasını tövsiyə edir, digər ölkələr isə universal skrininq strategiyasını həyata keçirirlər [18,19]. Aşağı resurslu bölgələrdə açlıq plazma qlükozasi (fasting plasma glucose - FPG) və ya qlikohemoqlobin (HbA1c) kimi sadə testlər OQTT-yə alternativ olaraq istifadə edilə bilər, baxmayaraq ki, onların həssaslığı daha aşağıdır [19,20].

Erkən Skrininq. Hamiləliyin erkən mərhələlərində (24 həftədən əvvəl) hestasion diabet skrininqi ilə bağlı da mübahisələr mövcuddur. Erkən testləşdirmə əvvəllər aşkarlanmamış hiperqlikemiyası olan qadınları müəyyən etməyə yönəlib. Lakin, IADPSG meyarları erkən hamiləlik dövründə istifadəsi üçün təsdiqlənməyib və erkən müalicənin klinik faydaları hələ də aydın deyil [17,19]. Bəzi müşahidə tədqiqatları erkən aşkarlanması və müalicənin hamiləlik nəticələrini yaxşılaşdırıb biləcəyini göstərsə də, bu tapıntıları təsdiq etmək üçün daha geniş miqyaslı randomizə olunmuş tədqiqatlara ehtiyac var [17,18].

Menecment Strategiyaları. Hestasion şəkərli diabetin effektiv idarə olunması həm ana, həm də döл üçün fəsadların qarşısını almaq üçün çox vacibdir. HŞD müalicəsində əsas məqsəd qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaqdır. Bu, əsasən həyat tərzi dəyişiklikləri və lazımlı olduqda farmakoloji müdaxilələr vasitəsilə əldə olunur.

Həyat tərzi dəyişiklikləri. Hestasion diabetin müalicəsinin əsasını həyat tərzi dəyişiklikləri, xüsusilə pəhriz və fiziki aktivlik təşkil edir [7,9]. Tibbi qidalanma terapiyası (medical nutrition therapy - MNT) qlükoza səviyyəsinin normallaşdırılması üçün əsas müdaxilələrdən biridir [18]. Araşdırmalar göstərir ki, hestasion diabeti olan qadınların təxminən 70-85%-i yalnız pəhriz vasitəsilə qlükoza səviyyələrini hədəflənən səviyyəyə çatdırıb bilirlər [9].

- Pəhriz müdaxilələri: aşağı qlikemik indeksli pəhriz postprandial qlükoza səviyyələrinin idarə olunmasında təsirli olmuşdur. Amerika Diabet Assosiasiyası (ADA) bütün taxillarla, yağısız zülallarla və sağlam yağlarla zəngin pəhrizi tövsiyə edir, eyni zamanda sadə şəkərləri

məhdudlaşdırmağı təklif edir [18]. Karbohidrat qəbulunun diqqətlə izlənməsi və gün ərzində bərabər paylanması qanda qlükoza səviyyəsində dalğalanmaların qarşısını almaq üçün vacibdir [7].

- **Fiziki aktivlik:** Orta dərəcədə fiziki aktivlik, məsələn, gəzinti və ya üzgüçülük, GDM olan hamilə qadınlar üçün tövsiyə edilir [2]. Fiziki aktivlik insulinə həssaslığı yaxşılaşdırır və dərman müalicəsinə olan ehtiyacı azalda bilər. Gündə ən azı 30 dəqiqə idmanla məşğul olmaq daha yaxşı qlikemik nəzarətlə əlaqələndirilmişdir [18].

Farmakoloji Müalicə. Həyat tərzi dəyişiklikləri qlikemik nəzarəti təmin edə bilmədikdə, farmakoloji müalicə tələb olunur. İnsulin həstasion diabetin müalicəsində qızıl standartdır, lakin bəzi hallarda oral hipoqlikemik vasitələr, məsələn, metformin və ya qliburid də istifadə olunur [2].

- **İnsulin terapiyası:** insulin həstasion diabetin müalicəsində ən təhlükəsiz dərman hesab edilir, çünki o, plasentaya keçmir və bu səbəbdən döl üçün zərərli təsirlər yaratır [2]. Məqsəd qlükoza səviyyəsini açlıqda $\leq 5,3$ mmol/L və postprandial səviyyədə $\leq 7,8$ mmol/L saxlamaqdır [9]. İnsulin dozaları fərdi olaraq təyin edilir və bir çox qadın gündəlik çoxsaylı inyeksiyalara ehtiyac duyur [18]
- **Oral hipoqlikemik vasitələr:** metformin və qliburid getdikcə daha çox insulinə alternativ olaraq istifadə olunur, xüsusən də insulin qəbul etmək istəməyən və ya qəbul edə bilməyən xəstələrdə [18]. Metformin hipoqlikemiya, preeklampsiya və hamiləlik zamanı çəkinin çox artmasının azalması ilə əlaqələndirilmişdir. Bunu nə belə, metforminin uzunmüddətli fetal təsirləri haqqında məlumatlar hələ də məhduddur [2,18].

Monitoring. Həstasion şəkərli diabet olan qadınlarda qanda qlükoza səviyyəsinin tez-tez monitoringi çox vacibdir. Pasient tərəfdən qlükoza səviyyəsinin özünün monitorinqi (self-monitoring of blood glucose - SMBG) real vaxt rejimində həyat tərzi dəyişikliklərini, fiziki aktivliyi və dərman qəbulunu tənzimləmək üçün məlumat verir [3]. Davamlı qlükoza monitorinqi (continuous glucose monitoring - CGM) texnologiyasının istifadəsi artmaqdadır və daha dəqiq məlumatlar təqdim edərək qlisemik dəyişkənlilikin daha yaxşı idarə olunmasına kömək edir [7].

Ana və Döl Üçün Nəticələr. Həstasion şəkərli diabet bir çox maternal və fetal fəsadlarla əlaqədarıdır. Effektiv idarəetmə hamiləlik və doğuş zamanı komplikasiyaların qarşısını almaq üçün vacibdir.

Ana tərəfdən yaxın fəsadlar. Həstasion diabet olan qadınlar bir sıra hamiləlik ağrılaşmaları üçün artan risk altındadır:

- **Preeklampsiya:** HŞD preeklampsianın inkişafı üçün tanınmış risk faktorudur, bu da hipertoniya və orqan funksiyasının pozulması ilə xarakterizə olunan ciddi bir hamiləlik komplikasiyasıdır. Araşdırırmalar göstərir ki, GDM preeklampsiya riskini iki dəfədən çox artırır [1,9].
- **Qeysəriyyə kəsiyi əməliyyatı:** fetal makrosomiya riski yüksək olduğuna görə, həstasion diabeti olan qadınlarda QEysəriyyə kəsiyi əməliyyatı ilə doğuş riski artır [3,9]. Makrosomiya doğuş zamanı fəsadlara səbəb ola bilər, bu da əməliyyatla doğuş ehtimalını artırır [1].
- **Vaxtından əvvəl doğuş:** qlikemiyası çətin idarə olunan qadınlarda vaxtından əvvəl doğuş riski daha yüksəkdir. Xüsusən də, preeklampsiya inkişaf edən qadınlarda bu risk daha da artırır [3].

Döl tərəfindən yaxın fəsadlar:

- **Makrosomiya:** həstasion diabetin ən çox görülən fəsadlarından biri fetal makrosomiyadır, bu, körpənin doğum çəkisinin 4000 qramdan çox olması ilə xarakterizə olunur. Bu vəziyyət doğuş zamanı ciyin distosiyası və doğuş travmaları kimi problemlərə səbəb ola bilər [1,2].
- **Neonatal hipoqlikemiya:** doğuşdan sonra həstasion diabeti olan anaların körpələri neonatal hipoqlikemiya riskinin artması ilə üzləşirlər, çünki doğumdan əvvəl fetusun mədəaltı vəzi həddindən artıq insulin ifraz edir [1,7].
- **Respirator distress sindrom:** həstasion diabeti olan anaların körpələrində, xüsusən vaxtından əvvəl doğulmuş körpələrdə tənəffüs çətinliyi sindromu inkişaf riski yüksəkdir [1].

Ana tərəfdən uzaq fəsadlar:

- **2-ci tip şəkərli diabet:** həstasion diabet olan qadınlarda doğumdan sonra 2-ci tip şəkərli diabetin inkişaf riski əhəmiyyətli dərəcədə artır. HŞD olan qadınların təxminən 50%-i 5-10 il ərzində 2-ci tip diabet inkişaf etdirir [1,3]. Həyat tərzi dəyişiklikləri və doğumdan sonrakı qlükoza monitorinqi bu xəstəliyin inkişafını gecikdirməmək və ya qarşısını almaq üçün vacibdir [7].
- **Ürək-damar xəstəlikləri:** həstasion diabet ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqədaridir, çünki bir çox HŞD olan qadınlarda insulin rezistəntliyi, dislipidemiya və hipertoniya kimi metabolik pozuntular mövcuddur [7].

Döl tərəfdən uzaq fəsadlar: Hestasion şəkərli diabeti olan analardan doğulmuş uşaqlar həyatlarının sonrakı dövrlərində piylənmə, qlükozaya qarşı tolerantlığın pozulması və 2-ci tip şəkərli diabet kimi metabolik xəstəliklərə daha çox meyllidirlər [2,3]. Araşdırımlar göstərir ki, doğumdan əvvəl anaların hiperqlikemiyasına məruz qalan uşaqlarda fetal hipersulinemiya inkişaf edir ki, bu da uşaqdə metabolik pozulmalar riskini artırır [1,7].

Son Nailiyyətlər və Gələcək İstiqaçlılar. Hestasion şəkərli diabetin araşdırılması davam etdikcə, bir neçə yeni inkişaf və potensial irəliləyişlər bu vəziyyətin idarə olunmasını və anlaşılmamasını yaxşılaşdırmağa istiqamətlənmişdir. Bu yeniliklər erkən aşkarlanma və daha fərdi müalicə imkanları təklif edir.

Yeni Biomarkerlər vasitəsilə Erkən Aşkarlanması. Son tədqiqatlar hestasion diabetin erkən aşkarlanması üçün biokimyəvi və molekulyar biomarkerlərin müəyyənləşdirilməsinə yönəlib. Onlardan bəziləri hamiləliyin rutin skrininq dövründən əvvəl HSD-in proqnozlaşdırılmasında potensial göstərmişdir [7,20]. Məsələn, yeni tədqiqatlarda adiponektin, leptin, kemerin, omentin-1, rezistin, irizin, lipokalin-2 və s. kimi biomarkerlər, metabolitlər, cinsi hormonu birləşdirən qlobulin kimi proteinlər, sirkulyator və mikro RNT-lar, tək gen polimorfizmləri vasitəsilə hestasion diabetin erkən skrininqi və diaqnostikasında rolu tədqiq edilir [20–23]. Bu biomarkerlərin gələcəkdə diaqnostikanın effektivliyini artırması mümkün ola bilər, lakin bu istiqamətdə hələ kifayət qədər iri, yüksək keyfiyyətli tədqiqatların aparılması lazımdır. Əsas məqsəd oral qlükoza tolerantlıq testi (OQTT) kimi ənənəvi invaziv diaqnostik testi tamamlayacaq və ya əvəz edəcək qeyri-invaziv, dəqiqlik biomarkerlərin aşkar edilməsidir [20].

Davamlı Qlükoza Monitorinqi (DQM). Davamlı qlükoza monitorinqi texnologiyasının inkişafı hestasion diabetin idarə olunmasında inqilab edə bilər. DQM real vaxt rejimində qlükoza məlumatlarını təmin edir və bununla da qlikemik dəyişkənliliyin daha yaxşı aşkarlanması və daha fərdi müdaxilələrin həyata keçirilməsinə imkan yaradır [3]. Erkən tədqiqatlar göstərir ki, DQM istifadəsi qlikemik nəzarəti yaxşılaşdırır, hestasiya yaşına görə iri körpələrin sayını və Qeysəriyyə kasiyi əməliyyatlarının sayını azaldır [7].

Yeni Farmakoloji Müalicələr. İnsulin hestasion şəkərli diabetin müalicəsinin əsasını təşkil etsə də, metformin və digər oral hipoqlikemik vasitələrdən istifadəyə maraq artır [2]. Xüsusilə, metforminin qlükoza səviyyəsinin idarə olunmasında təsiri

olduğu və az yan təsirlərlə əlaqəli olduğu göstərilmişdir, məsələn, hipoqlikemiya və ananın çökisinin çox artması. Lakin metforminin uzunmüddətli fetal təhlükəsizliyi ilə bağlı narahatlıqlar hələ də mövcudur, çünki bu dərman ciftdən keçə bilir [18]. Bundan əlavə, mio-inozitol kimi yeni maddələrin istifadəsi araşdırılır. Bu maddə insulin rezistentliyi azaldır və yüksək riskli qadınlarda hestasion diabetin qarşısının alınmasında potensial göstərmışdır [3].

Davam edən Tədqiqatlar və Gələcək İstiqaçlılar. Hazırda daha hədəflənmiş yanaşmaların inkişafı üzərində iş aparılır. Erkən skrininq və erkən müdaxilənin ana və döl nəticələrinə təsirini müəyyən etmək üçün geniş miqyaslı randomizə olunmuş klinik tədqiqatlar davam edir [17]. Bundan əlavə, hestasion diabetin inkişafında genetik və epigenetik faktorlar araşdırılır ki, bu da nəticədə daha fərdi müalicə planlarının yaradılmasına kömək edə bilər [7]. Bundan başqa, hestasion şəkərli diabetin təsirinə məruz qalan anaların və uşaqların uzunmüddətli izlənməsi üzrə tədqiqatlar davam etdirilir. HSD ilə əlaqəli olan həyat boyu davam edən risklərin, məsələn, 2-ci tip diabet və ürək-damar xəstəliklərinin araşdırılması vacibdir [3,18].

Nəticə. Hestasion şəkərli diabet həm ana, həm də döl üçün qısamüddətli və uzunmüddətli təsirləri olan əhəmiyyətli bir ictimai səhiyyə problemidir. Piylənmə, irəli yaşda hamiləlik və hərəkətsiz həyat tərzinin artan nisbətləri HSD hallarının qlobal səviyyədə artmasına səbəb olur. Hestasion diabetin diaqnostik meyarları və skrininqi ilə bağlı son illərdə bir sıra dəyişikliklər baş vermişdir, lakin optimal skrininq strategiyası ilə bağlı hələ də mübahisələr davam edir. Həyat tərzi dəyişiklikləri, xüsusilə də tibbi qidalanma terapiyası və fiziki aktivlik, hestasion diabetin idarə edilməsinin əsasını təşkil edir. Bu tədbirlər kifayət etmədikdə, insulin və ya metformin kimi oral dərmanlarla farmakoloji müalicə tələb oluna bilər. Bununla belə, bəzi müalicələrin uzunmüddətli təhlükəsizliyi ilə bağlı mübahisələr hələ də davam edir. Davamlı qlükoza monitorinqi və yeni biomarkerlər hestasion diabetin erkən aşkarlanması və idarə olunmasını yaxşılaşdırmaq üçün ümidiyəcisi yeniliklər təqdim edir. Gələcəkdə fərdi müalicə strategiyalarının inkişaf etdirilmesi GDM-in təsirlərini azaltmaq üçün çox əhəmiyyətli ola bilər. Bu irəliləyişlərə baxmayaraq, hələ də bəzi məsələlərə dair, xüsusilə də erkən skrininq, optimal müalicə strategiyaları, ana və uşaq üçün uzunmüddətli nəticələr baxımından məlumat boşluqları qalmaqdadır. Gələcək tədqiqatlar bu sahələrə diqqət yetirərkən klinik praktikaları

yaxşılaşdırılmalı və hestasion diabetin yaratdığı ictimai sağlamlıq yükünü azaltmalıdır.

Xülasə

Məqalənin məqsədi hestation şəkərli diabetin (HŞD) patofiziologiyası, risk faktorları, diaqnostik strategiyaları və müalicə metodlarını nəzərdən keçirməkdir. Burada hestasion diabetin erkən aşkarlanmasıın əhəmiyyəti, diaqnostika üçün mövcud mübahisəli yanaşmalar (bir mərhələli və iki mərhələli diaqnostik üsullar) və HŞD-in hamiləlik nəticələri-

nə təsiri kimi məsələlər araşdırılır. Məqalədə həmçi-nin beynəlxalq tibb cəmiyyətlərinin (WHO, IADPS, ACOG, ADA və s.) tövsiyyələrinə və biomarkerlər kimi yeni diaqnostik yanaşmalara diqqət yetirilir. Tədqiqatın nəticələrinə görə, hestasion diabet effektiv həyat tərzi dəyişiklikləri və farmakoloji müdaxi-lərlə idarə oluna bilər. Erkən aşkarlama və fərdi müalicə yanaşmalarının inkişafı HŞD-in uzunmü-dətli nəticələrini yaxşılaşdırmaqdə vacibdir. Gələcək tədqiqatlar erkən skrininq və müalicə üsullarının effektivliyinə dair boşluqları doldurmalıdır.

SUMMARY

Gestational diabetes: recent events, contradictions and prospects for the future

Aydan Aslanova

Republican Perinatal Center, Baku, Azerbaijan

Keywords: gestational diabetes mellitus (GSD), pathophysiology, risk factors, diagnostic strategies, treatment methods

The purpose of the article is to review the pathophysiology, risk factors, diagnostic strategies and treatment methods for gestational diabetes mellitus (GSD). Such questions as the importance of early detection of gestational diabetes, modern conflicting approaches to diagnosis (one-stage and two-stage diagnostic methods), the influence of GSD on pregnancy outcomes are considered here. The article also pays attention to the recommendations of international medical societies (WHO, IADPS, ACOG, ADA, etc.) and new diagnostic approaches, such as biomarkers. According to the study, gestational diabetes can be controlled with effective lifestyle changes and pharmacological interventions. Early detection and development of individual approaches to treatment are important for improving the long-term complications of GSD. Future studies should fill in the gaps regarding the effectiveness of early screening and treatment methods.

РЕЗЮМЕ

Гестационный сахарный диабет: последние события, противоречия и перспективы на будущее

Айдан Асланова

Республиканский Перинатальный Центр
Баку, Азербайджан

Ключевые слова: гестационный сахарный диабет (ГСД), патофизиология, факторы риска, стратегии диагностики, методы лечения

Цель статьи - рассмотреть патофизиологию, факторы риска, стратегии диагностики и методы лечения гестационного сахарного диабета (ГСД). Здесь рассматриваются такие вопросы, как важность раннего выявления гестационного диабета, современные противоречивые подходы к диагностике (одноэтапные и двухэтапные методы диагностики), влияние ГСД на исходы беременности. В статье также уделяется внимание рекомендациям международных медицинских обществ (ВОЗ, IADPS, ACOG, ADA и др.) и новым диагностическим подходам, таким как биомаркеры. Согласно исследованию, гестационный диабет можно контролировать с помощью эффективных изменений образа жизни и фармацевтических вмешательств. Раннее выявление и разработка индивидуальных подходов к лечению важны для улучшения отдаленных осложнений ГСД. Будущие исследования должны заполнить пробелы в отношении эффективности методов раннего скрининга и лечения.

REFERENCES

1. Vince K, Perković P, Matijević R. What is known and what remains unresolved regarding gestational diabetes mellitus (GDM). *J Perinat Med.* 2020 Oct 25;48(8):757–63.
2. Zera CA, Seely EW. Controversies in Gestational Diabetes. *touchREV Endocrinol.* 2021 Nov;17(2):102-107.
3. Moon JH, Jang HC. Gestational Diabetes Mellitus: Diagnostic Approaches and Maternal-Offspring Complications. *Diabetes Metab J.* 2022 Jan 31;46(1):3–14.
4. Magliano D, Boyko EJ. IDF diabetes atlas. 10th edition. Brussels: International Diabetes Federation; 2021.
5. Silva CM, Arnegard ME, Maric-Bilkan C. Dysglycemia in Pregnancy and Maternal/Fetal Outcomes. *J Womens Health.* 2021 Feb 1;30(2):187–93.
6. Gestational diabetes mellitus: Screening, diagnosis, and prevention - UpToDate.
7. Karami M, Mousavi SH, Rafiee M, Heidari R, Shahrokhi SZ. Biochemical and molecular biomarkers: unravelling their role in gestational diabetes mellitus. *Diabetol Metab Syndr.* 2023 Jan 11;15(1):5.
8. Diabetes Facts and Figures | International Diabetes Federation.
9. Ramezani Tehrani F, Naz MSG, Yarandi RB, Behboudi-Gandevani S. The Impact of Diagnostic Criteria for Gestational Diabetes Mellitus on Adverse Maternal Outcomes: A Systematic Review and Meta-Analysis. *J Clin Med.* 2021 Feb 9;10(4):666.
10. International Association of Diabetes and Pregnancy Study Groups Consensus Panel. International Association of Diabetes and Pregnancy Study Groups Recommendations on the Diagnosis and Classification of Hyperglycemia in Pregnancy. *Diabetes Care.* 2010 Mar 1;33(3):676–82.
11. American Diabetes Association Professional Practice Committee; Summary of Revisions: Standards of Care in Diabetes—2024. *Diabetes Care* 1 January 2024; 47 (Supplement_1): S5–S10.
12. ACOG Practice Bulletin No. 190: Gestational Diabetes Mellitus. *Obstet Gynecol.* 2018 Feb 1;131(2):e49–64.
13. Berger H, Gagnon R, Sermer M. Guideline No. 393-Diabetes in Pregnancy. *J Obstet Gynaecol Can.* 2019 Dec;41(12):1814-1825.e1.
14. US Preventive Services Task Force, Davidson KW, Barry MJ, Mangione CM, Cabana M, Caughey AB, et al. Screening for Gestational Diabetes: US Preventive Services Task Force Recommendation Statement. *JAMA.* 2021 Aug 10;326(6):531.
15. shekerlidabet2021.pdf [Internet]. [cited 2024 Oct 1]. Available from: <https://isim.az/upload/File/reports/shekerlidabet2021.pdf>
16. NICE 2020. Diabetes in pregnancy: management from preconception to the postnatal period. Available from: www.nice.org.uk/guidance/NG3.
17. Raets L, Beunen K, Benhalima K. Screening for Gestational Diabetes Mellitus in Early Pregnancy: What Is the Evidence? *J Clin Med.* 2021 Mar 18;10(6):1257.
18. Bhattacharya S, Nagendra L, Krishnamurthy A, Lakhani OJ, Kapoor N, Kalra B, et al. Early Gestational Diabetes Mellitus: Diagnostic Strategies and Clinical Implications. *Med Sci.* 2021 Sep 23;9(4):59.
19. Minschart C, Beunen K, Benhalima K. An Update on Screening Strategies for Gestational Diabetes Mellitus: A Narrative Review. *Diabetes Metab Syndr Obes Targets Ther.* 2021 Jul; Volume 14:3047–76.
20. Di Filippo D, Wanniarachchi T, Wei D, Yang JJ, Mc Sweeney A, Havard A, et al. The diagnostic indicators of gestational diabetes mellitus from second trimester to birth: a systematic review. *Clin Diabetes Endocrinol.* 2021 Oct 11;7(1):19.
21. Ruszała M, Niebrzydowska M, Pilszyk A, Kimber-Trojnar Ż, Trojnar M, Leszczyńska-Gorzelak B. Novel Biomolecules in the Pathogenesis of Gestational Diabetes Mellitus. *Int J Mol Sci.* 2021 Oct 27;22(21):11578.
22. Gu ZJ, Song QJ, Gu WQ, Zhang GP, Su Y, Tang Y, Wang MF, Guo Y, Wu WM, Chen J. New approaches in the diagnosis and prognosis of gestational diabetes mellitus. *Eur Rev Med Pharmacol Sci.* 2023 Nov;27(21):10583-10594.
23. Lu W, Hu C. Molecular biomarkers for gestational diabetes mellitus and postpartum diabetes. *Chin Med J (Engl).* 2022 Aug 20;135(16):1940–51.